

Corc Oruell

HEYVANISTAN

Tərcüməçi:
Vilayət Quliyev



qanun nəşriyyatı

George Orwell

ANIMAL FARM

Görkəmli ingilis yazıçısı Corc Oruellin yaradıcılığı – xüsusən “1984” romanı dünya miqyasında məşhurdur. Mütəxəssislərin fikrincə, bu möhtəşəm romana doğru ciddi bir addım sayılan “Heyvanıstan” povesti ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindəndir. Əsər yarandığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olub, müxtəlif dillərə çevrilib və ciddi polemika doğurub.

George Orwell **ANIMAL FARM**

Corc Oruell **HEYVANISTAN**

Bakı, QANUN nəşriyyatı, 2023, 192 səh.

Janr: fiction/roman/alleqorik

Ölçü: 120x185 mm

Cild: yumşaq

Çapa imzalandı: 06.10.2023

Naşir: Şahbaz Xuduoğlu

Tərcüməçi: Vilayət Quliyev

Texniki redaktor: Aygül Yelmarlı

Mətn dizaynı: Rahilə Şamilqızı

Qapaq dizaynı: Rafael Qasım

QANUN nəşriyyatı

Bakı, AZ 1102, Tbilisi pros., 76

Tel: (+994 12) 431-16-62; 431-38-18

Mobil: (+994 55) 212-42-37

e-mail: info@qanun.az

www.qanun.az

www.fb.com/Qanunpublishing

www.instagram.com/Qanunpublishing

ISBN 978-9952-26-585-9

© QANUN nəşriyyatı, 2018; 2020; 2021; 2023

© George Orwell, 1945

Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım

hüquqları Qanun Nəşriyyatına məxsusdur.

Kitabın təkrar və hissə-hissə nəşri «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikasının Qanununa ziddir.

CORC ORUELLİN GÜLMƏLİ VƏ QORXUNC NAĞILI

Çağdaş dünya ədəbiyyatı tarixinə Corc Oruell təxəllüsü ilə daxil olan Erix Ärtur Bleyer (1903-1950) XX əsr ingilis ədəbiyyatının, ədəbi tənqid və jurnalistikasının tanınmış nümayəndələrindən biridir. Onun yaradıcılığı özünün yüksək intellektual səviyyəsi, ictimai haqsızlıq və ədalətsizliklərə qarşı barışmaz ruhu, totalitar tƏfəkkür və idarəçilik üsuluna qarşı mübarizliyi ilə seçilir.

Yazıçı qısa ömür yaşasa da, yaradıcılığı və fəaliyyəti kifayət qədər geniş olmuşdu. Oruelli bir qayda olaraq ötən əsr ingilis mədəniyyətinin ən yaxşı tarixçisi və ən yaxşı esselər müəllifi hesab edirlər. O, nƏsrlə birlikdə qələmini eyni uğurla bədii yaradıcılığın digər sahələrində – poeziya,

ədəbi tənqid və ssenari sahəsində də sınımış, habelə çoxsaylı ictimai-siyasi məzmunlu məqalələri ilə yaşadığı dövrün mühüm ədəbi-ictimai problemlərini işıqlandıрмаğa çalışmışdır.

Corc Oruell həyatı ilə əsərləri, düşüncələri ilə əməlləri arasında düz mütənasiblik olan yazıçılardan idi. O, insanların hür yaşamaq haqqını yalnız kitablarında deyil, gerçək həyatda da müdafiə etmişdi, totalitarizmə qarşı yalnız qələmlə deyil, hətta silahla da mübarizə aparmışdı. Yaradıcılığında toxunduğu kəskin və qlobal problemlər Corc Oruellin yaradıcılığının və şəxsiyyətinin bu gün də dünya miqyasında ictimai fikrin mərkəzində qalmasında mühüm rol oynamışdır.



Corc Oruell uzun illər boyu istər dünya, istərsə də azsaylı Azərbaycan intellektualları arasında daha çox "1984"-ün yaradıcısı kimi tanınmışdı. Lakin o, məşhur romanından heç də az populyar olmayan başqa bir antiutopiyanın – "Animal farm" ("Heyvanıstan") povestinin müəllifidir. 2006-cı ildə "The Tayms" jurnalı bu əsəri 1923-2005-ci illər ingilisdilli ədəbiy-

yatın 100 ən yaxşı nümunəsi sırasına daxil etmişdi. Povest 1996-cı ildə dünya ədəbiyyatı incilərindən tərtib olunmuş 60 cildlik “Great books” – “Böyük kitablar” silsiləsində də özünə yer almışdı. Nəhayət, “Heyvanıstan” avropalı ədəbiyyat həvəskarlarının, tənqidçilərin və tədqiqat mərkəzlərinin rəyi əsasında hazırlanan “Modern library list of best 20th-century novels” – XX əsrin ən yaxşı romanlarının müasir kitabxanası nominasiyasında – ilk yerdə Ceyms Coysun “Uliss” romanının dayandığı bu siyahıda 31-ci olmuşdur.

Povest mənim tərcüməmdə 2008-ci ildə “Azərbaycan” jurnalında dərc edilmiş və böyük oxucu marağı doğurmuşdu. Kitaba soyuq, laqeyd münasibətin hökm sürdüyü cəmiyyətimizdə “Heyvanıstan”ın oxucular, xüsusən də gənclər arasında maraqla qarşılınması, ədəbiyyat həvəskarlarının təşəbbüsü ilə internet-saytlara yerləşdirilməsi, bloqlarda müzakirə olunması ilk növbədə Oruellin əsərlərindəki mövzu və problemlərin müasir Azərbaycan şəraitində də aktuallığını qoruyub saxlaması ilə bağlıdır.

Qeyd edirəm ki, əsərin adının Azərbaycan dilinə “Heyvanıstan” şəklində tərcüməsi bəzi

mübahisələr doğurmuşdur. Onun eynən orijinaldakı kimi "Heyvan ferması" şəklində verilməsini məqsədəuyğun sayanlar az olmamışdır. Əslində isə türk dillərində məkan məfhumu yaratmağa xidmət edən "stan" prefiksi əsərin adının həm bədii, həm də məntiqi cəhətdən daha tutumlu ifadəsinə imkan yaratmışdır.

"Animal farm" rus dilinə "Skotskiy dvor", "Skotskoe xozyaystvo", "Skotskiy uqolok", "Skotskiy xutor", "Ferma jivotnix", "Ferma Enimal", "Zverskaya ferma", Ukrayna dilinə "Kolqosp tvarin", türk dilinə "Heyvanat bağçası" (yeri gəlmişkən əsəri türk dilinə 1954-cü ildə məşhur yazıçı və ictimai-siyasi xadim, İstiqlal Savaşının ideoloqlarından olan Xalidə Ədib Adıvar çevirmişdi – V.Q.), farscaya "Qəleyi-heyvanat", polyak dilinə "Volyer zverjat" şəklində tərcümə edilmişdir. Məncə bu adların heç birini yetərincə uğurlu saymaq olmaz. Üsyana qalxan heyvanlar alleqorik şəkildə də olsa, öz dövlətlərini qururlar. Hətta bir müddət sonra ferma respublika elan olunur, Napoleon isə yekdilliklə onun ilk prezidenti seçilir. Başqa sözlə desək, heyvanların insanın nəzarəti altında yaşadıkları ferma onların müstəqil

idarə etdikləri dövlətə çevrilir. Burada isə artıq “Heyvan ferması” yox, “Heyvanıstan” adı daha yerinə düşür. Napoleon başda olmaqla donuzların digər heyvanlara vəhşi-heyvani münasibəti də hər cür mənəvi başlanğıcdan məhrum “Heyvanıstan” haqda danışmağa daha çox əsas verir.

Yeri gəlmişkən, əsərin ilk fransız nəşri hazırlanarkən Corc Oruell onun “Union des republicues socialistes animals” (“Heyvanların sosialist respublikaları ittifaqı”) adlandırılmasını təklif etmişdi. Lakin burada “Sovet Sosialist Respublikaları İttifaqı” ilə bənzərlik çox çılpaq şəkildə nəzərə çarpdığından fransız nəşirləri riskə getməmişdilər. Təklif olunan fransız adının qısaltması olan URSA-nın latın dilində “ayı” mənası verməsi, həmin sözün isə məcazi anlamda Rusiyanın simvolu kimi işlədilməsi də öz təsirini göstərmişdi. Göründüyü kimi, Corc Oruell özü də “heyvan fermasının” ölkə, dövlət anlamını ifadə etməsinin tərəfdarı idi və bu mənada “Heyvanıstan” adı həm də müəllif istəyinin gerçəkləşməsinə xidmət göstərir.

Əsərin janrı da indiyə qədər tam dəqiq şəkildə müəyyən olunmamışdır. 1945-ci ildə çıxan ilk nəşrində “Heyvanıstan” “fairy tale” –